

Koronavirusa yoluxmanın davam etdiyi hazırlı aylar həm də kəskin respirator virus infeksiyalarının mövsümi artımının daha çox müşahidə edildiyi dövrdür.

COVID-19 pandemiyası başlayana qədər her ilin payız, yaz aylarında özündə əzələ ağrısı, temperaturun yüksəlməsi, burun axıntısı, boğaz ağrısı kimi əlamətləri görənlər ilk olaraq, qripə, o cümlədən paraqrip, adenovirus kimi kəskin respirator virus infeksiyalarına yoluxmadan şübhələnərdilər. Lakin pandemiya başladıqdan sonra insanlar çox zaman bu iki xəstəliyi bir-biri ilə qarışq salırlar. Artıq qeyd edilən simptomları daşıyan her kəs özünə bu suali verir - görəsən, koronavirusa, yoxsa qripə yoluxmuşam?

Fərq nədədir?

Türkiyənin Tibb Elmləri Universitetinin ağıciyər xəstəlikləri üzrə mütəxəssisi Berna Eren Kömürcüoğlu deyir ki, əslində, koronavirüs hər il qış aylarında qrip epidemiyası yaradan viral infeksiyadır: "Onlardan biri ancaq daha yeni və mutantdır. Bütün bu xəstəliklərin viral bir infrastrukturu var və buna görə də qarışısının alınması tədbirləri bir-birinə bənzəyir".

Yeri gəlmişkən qeyd edək ki, insanlar koronavirus, qrip və soyuqdəymənin əlamətlərini bir-birinə bənzəsələr də, həkimlər onların bəzi xüsusiyyətlərinə görə fərqləndirdiyini açıqlayırlar. Məsələn, koronavirusun simptomları badən temperaturunun yüksəlməsi, nəfəs darlığı, sinə ağrısı, quru öskürək, iştahsızlıq, yorğunluq, dad və qoxu itkisi, burun tutulması, boğaz, baş, əzələ və ya oynaq ağrısı, ishal, ürəkbulanma və ya qusmadır. Bu simptomlar xəstəliyin gedisatına, orqanızın fərdi xüsusiyyətlərinə görə dəyişə bilər. Qripin simptomları isə temperaturun yüksəlməsi, baş, boğaz, əzələ ağrısı, yorğunluq, öskürək, burun axmasıdır.

Qrip və koronavirusun simptomları arasındaki ən böyük fərq tənəffüs çətinliyidir. COVID-19-a yoluxmuş şəxsin nəfəs almaqda çətinliyi olur. Koronavirus xəstəliyinin başlangıcı qrip və soyuqdəymə kimidir. Koronavirus və qrip arasındaki digər fərq birincinin ağıciyərlərə çox tez təsir etməsidir, lakin qrip virusunun ağıciyərlərə enməsi üçün vaxt lazımlı gəlir. Koronavirus ağıciyərlərə sürətlə endiyi üçün insanda pnevmatiya sürətlə yaranır.

İnsanların qrip kimi bildiyi soyuqdəymənin simptomları daha yüngül olur. Qripin başlangıcı ani olsa da, soyuqdəymənin simptomları tədrīcən ortaya çıxır. Temperaturun olması qripdə geniş yayıl-



"Korona", yoxsa qrip?

Pandemiya başladıqdan sonra insanlar bu iki xəstəliyi bir-biri ilə qarışdırırlar

lan simptomdur. Temperatur bir neçə gün ərzində 38 dərəcədən yuxarı qalxa bilər, ancaq soyuqdəymə zamanı nadir hallarda qızdırma müşahidə olunur. Qripə yoluxma zamanı öskürək şiddetli olur, soyuqdəymədə isə öskürək nadir hallarda müşahidə edilir. Əgər müşahidə edilərsə də, o, orta dərəcədə olur. Qrip zamanı baş ağrısı çox olur, soyuqdəymədə isə nadir hallarda müşahidə edilir. Əzələ ağrısı qripə yoluxma zamanı soyuqdəymədən daha çox, eyni zamanda, daha güclü olur.

Qripə yoluxma zamanı geniş rast gəlinən və uzun süren halsizliq vəziyyəti soyuqdəymə hallarında çox yüngül olur. Burun axması, aşqırma və boğaz ağrısı kimi simptomlara soyuqdəymə zamanı daha çox rast gəlinsə də, qripdə bəzi hallarda ortaya çıxır. Həkimlər soyuqlamanı ciddi xəstəlik sayırılar. Soyuqlama zamanı xəstə dərman qəbul etmədən, istirahətə üstünlük verməklə də sağala bilir. Ancaq xəstədə qrip və koronavirus simptomları daha şiddetli olur və bu zaman həkimin təyinatı üzrə müalicəyə ehtiyac yaranır. Başqa bir əhəmiyyətli fərq odur ki, aşqırma, burun tutulması və burun axması kimi əlamətlərə koronaviruslu xəstələrdə çox nadir hallarda rast gəlinir. Koronavirus simptomları bəzən mövsümi allergiya simptomları ilə də qarışdırılabilir. Onların aralarındaki ən böyük fərq koronavirusa yoluxmuş insanların yüksək hərarətə sahib olmasına dair. Lakin mövsümi allergiyası olan insanların belə bir simptomla qarışlaşması gözlenilmir. Mövsümi allergiyası olan insanların tez-tez aşqırığını, gözlərinin sulu olmasını, burunun tutulduğunu və ya axığını görürük. Bu simptomların koronavirusa yoluxmuş insanlarda baş vermə ehtimalı çox azdır.

Hazırkı dövrdə ölümlə nəticələnmə riski daha yüksək olduğu üçün insanlar koronavirusa yoluxmadan daha çox ehtiyat edirlər. Lakin həkimlər qripin də simptomlarına əhəmiyyətsiz baxmamağı tövsiyə edirlər. Çünkü bu simptomlar immuniteti aşağı, hər hansı bir xroniki xəstəliyi olan insanlarda, xüsusilə yaşlılıarda daha ciddi nəticələrə səbəb ola bilər. Qripə yoluxan insanlar, adətən, 1-2 həftə ərzində sağalırlar. Ancaq xəstəlik əksinləşdikdə bu, bəzilərində sətəlcəm, bronxit, qulaq infeksiyası kimi digər xəstəliklərə də çevrilə və sonda ikinci bir xəstəlik yaranaraq inkişaf edə bilər.

"Koronavirusa yoluxdumsa, qripə yoluxmaram"
deyənlər yanılırlar

Digər tərəfdən, koronavirus kimi qrip də ağır virus həsab edilir, çünki o da süretlə yaylla, onun da yeni növləri ortaya çıxır bilir. İndiyədək tərixdə üç qrip pandemiyası baş verib ki, bunlar 1918-ci ildə qeydə alınan "İspan qripı", 1957-ci ildə müşahidə edilən "Asiya qripı" və 1968-ci ildə yayılmış "Honk Kong qripı"dır. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusdan qabaq - 2009-cu ildə elan etdiyi pandemiya da qripə bağılı olub. A (H1N1) qripin pandemiyası həmin zaman son 40 ildə ilk dəfə baş veren pandemiya sayılıb. Yeni A (H1N1) qripi virusu ilə törənən qrip əvvəllər heç vaxt insanlar arasında dövr etməyib. Bu virus insanlar arasında daha çox "Donuz qripı" və ya "Kaliforniya qripı" kimi tanınır. Nəzərə alaqlı ki, koronavirusla müqayisədə qripdən ölüm nisbəti çox aşağıdır. Buna baxmayaraq, hər il yarım milyondan çox insan qripdən birbaşa və ya dolayı yolla ölürlər. Buna görə də hazırda qripə də yüngül bir xəstəlik kimi baxmaq lazımdır.

deyil. Gələcək aylarda da COVID-19-a yoluxmanın davam edəcəyi proqnozlaşdırıldığı üçün bu xəstəliklərin koronavirusla eyni zamanda yarılmasına yol verilməməsinə çalışmaq lazımdır. Əks halda, bu, daha təhlükəli nəticələrə getirib çıxarárlar.

Lakin son zamanlar hər kəsi düşündürən məqamlardan biri də budur - əger qeyd edilən simptomları özündə müşahidə edən insanların çoxunda COVID-19 xəstəliyi aşkarlanırsa, onda belə çıxır ki, bu halda qripə yoluxma halları azalıb?

Öslində, Ümumdünya Səhiyyə Təşkilatı bu ilin əvvəlində - payız-qış mövsümündə mövsümi qripə yoluxma hallarının rekord seviyyədə azaldığını açıqlamışdı. Qurum bu vəziyyəti COVID-19-un yayılması qarşısını almaq üçün dünyada görülən tədbirlər - maska taxmaq, insanların toplaşmasına məhdudlaşdırmanın qoyulması kimi qaydaların tətbiqi ilə izah edib.

Lakin qripə yoluxmanın azalması bu virusun yayılması təhlükəsini yox etməyib. Mütəxəssislər hazırlı pandemiya dövründə koronavirusla qripə yoluxmanın eyni zamanda baş vermesini mümkün sayırlar. Bu halda hər iki xəstəlik dənən keçir. Avropa ölkələrinde və ABŞ-də belə halların aşkarlandığı zamanlarda klinik mənzərənin daha ağır olduğu öz təsdiqini təpib.

İngilterə İctimai Səhiyyə Agentliyi eyni vaxtda həm qripə, həm də koronavirusa yoluxmanın COVID-19-dan ölüm riskini təxminən iki dəfə artırduğunu açıqlayıb.

ABŞ alımları isə soyuq aylarda həm yeni növ koronavirusa, həm də qripə tutulanların sayının artdığını bildirir. Onlar da xəstəxanalarдан topladıqları məlumatlar əsasında qripə yoluxmuş koronavirus xəstələrində ölüm nisbətinin iki dəfə artmasını təsdiqləyirlər.

Mütəxəssislər yüksək ölüm nisbetlərinin xüsusi ciddi risk qrupuna aid olan insanlara şamil edildiyini söyləyirlər. Ancaq bunu da xəbərdar edirlər ki, eyni zamanda həm koronavirusa, həm də qripə yoluxanlar ciddi problemlərlə üzləşə bilərlər. Buna görə də hazırlı vəziyyətdə insanların özünü həm də qripə yoluxmadan qorumaşını vacibdir.

Həkimlərin qənaətinə görə, "koronavirusa yoluxdumsa, qripə yoluxmaram" deyərək düşünenlər böyük səhv edirlər. Əksinə, virus infeksiyası insanın yuxarı və aşağı tənəffüs yollarının müqavimətini azaldır. Bu sebəbdə tənəffüs yollarında qrip olan xəstənin müqaviməti aşağı düşür. Bu isə onun koronavirusa yoluxduğu zaman aşağı tənəffüs yollarında pnevmatianının yaranması imkanlarını artırır.

**İlahə İSABALAYEVA,
"Azərbaycan"**